



Grant Thornton

Grant Thornton Azerbaijan

Damirchi Tower
22nd floor
37 Khojali Avenue
Baku, Azerbaijan

T +994 12 4047537
+994 12 4047538
F. +994 12 4047543
E info@az.gt.com
www.granthornton.az

MÜSTƏQİL AUDİTOR HESABATI

Meqa Sığorta ASC-nin səhmdarlarına

Maliyyə hesabatlarının auditi barədə hesabat

Şerti rəy

Biz, **Meqa Sığorta ASC** və onun törəmə şirkətinin (birlikdə "Qrup") 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyəti haqqında hesabatının və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının və maliyyə hesabatlarına qeydlər, ələcə də əhəmiyyətli mühasibat uçotu siyasəti məlumatlarından ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə əsasən, hesabatımızın şərti rəy üçün əsaslar bölməsində təsvir olunan məsələnin təsirləri istisna olmaqla, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından, Qrupun 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün əks etdirir.

Şerti rəy üçün əsaslar

Qrupdan 1 yanvar 2023-cü il tarixindən etibarən 17 №-li "Sığorta Müqavilələri" Beynəlxalq Maliyyə Hesabatları Standartının (MHBS 17) tətbiq edilməsi tələb olunmuşdur. Lakin, Qrup bu standartı tətbiq olunma tarixində tətbiq etməmişdir. 17 №-li MHBS qeyd olunan tarixdən etibarən əvvəllər tətbiq edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 4 "Sığorta Müqavilələri" (MHBS 4) standartını əvəz etmişdir. Müvafiq olaraq, Qrup MHBS-in tələblərinə uyğun olmayaraq, 31 dekabr 2023-cü il tarixinə bu maliyyə hesabatlarının hazırlanması üçün MHBS 4-ü tətbiq etməyə davam etmişdir. Qrupun MHBS 17-ni tətbiq etməsi, müqayisəli rəqəmlər də daxil olmaqla maliyyə hesabatının müəyyən elementlərinə əhəmiyyətli dərəcədə təsir edə bilərdi. MHBS 17-nin qəbul edilməməsinin maliyyə hesabatlarına təsiri audit hesabatımızın təqdim edilməsi tarixində müəyyən edilməmişdir.

Biz audit Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın *Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti* bölməsində təsvir edilir. Biz *Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Etika Məcəlləsinin"* (Beynəlxalq Müstəqillik Standartları daxil olmaqla) (MBESŞ Kod) etik normalarının tələblərinə uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə və MBESŞ Koda uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sūbutları şərti rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik konsolid edilmiş maliyyə hesabatlarının MHBS-ə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolid edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fəsiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəsiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəsiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun konsolid edilmiş maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolid edilmiş maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz konsolid edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə konsolid edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Konsolid edilmiş maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayır. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədlə buraxma, təhrif və ya daxili nəzarətin yetersizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Qrupun daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün audite müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Qrupun fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda konsolid edilmiş maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixində əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Qrupun işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Konsolid edilmiş maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.




GRANT THORNTON
Bakı, Azərbaycan Respublikası

29 mart 2024-cü il

31 dekabr 2023-cü il tarixində tamamlanmış il üzrə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş maliyyə hesabatı

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2023	31 dekabr 2022
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	5	3,978	2,523
Kredit təşkilatlarından alınacaq vəsaitlər	6	11,516	11,445
Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərle qiymətləndirilən qiymətli kağızlara investisiya	7	694	-
Digər məcmu gəlir vasitəsilə ədalətli dəyərle əks etdirilən investisiya qiymətli kağızları	8	21,492	14,903
Amortizasiya olunmuş maya dəyəri ilə investisiya	9	16,064	14,309
Sığorta əməliyyatları üzrə debitor borcları	10	3,457	1,723
Təkrarsığorta aktivləri	11	1,946	2,222
Təxirə salınmış xərclər	12	2,606	1,196
Cari mənfəət vergisi aktivləri	13	272	-
Təxirə salınmış mənfəət vergisi aktivləri	13	157	645
Əmlak və avadanlıq	14	368	298
Qeyri-maddi aktivlər	15	480	506
Digər aktivlər	16	798	678
Cəmi aktivlər		63,828	50,448
Öhdəliklər			
Sığorta müqavilələri üzrə öhdəliklər	11	23,668	13,478
Sığorta əməliyyatları üzrə kreditör borcları	17	3,033	1,514
Təxirə salınmış gəlir	12	5	49
Deferred revenue		564	304
Cari mənfəət vergisi öhdəlikləri	13	-	239
Digər öhdəliklər	18	5,957	6,045
Cəmi öhdəliklər		33,227	21,629
Kapital			
Səhmdar kapitalı	19	23,000	23,000
Bölüşdürülməmiş mənfəət		7,321	5,913
İnvestisiya qiymətli kağızlarının digər məcmu gəlir vasitəsilə ədalətli dəyərle əks etdirilən yenidən qiymətləndirmə ehtiyatı		280	(94)
Cəmi kapital		30,601	28,819
Cəmi öhdəliklər və kapital		63,828	50,448

Qrupun İdarə Heyəti adından imzaladı və buraxılış üçün təsdiq etdi:

Uğur İbrahimli
İdarə Heyətinin sədri



Hökmdar Mamişov
İdarə Heyətinin sədr müavini

29 mart 2024-cü il

31 dekabr 2023-cü il tarixində tamamlanmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsolidə edilmiş maliyyə hesabatı*(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlər	2023	2022
Ümumi alınmış sığorta haqları	21	38,692	23,531
Təkrarsığortaçılara ötürülmüş sığorta haqları	21	(6,921)	(4,448)
Xitam verilmiş sığorta haqları	21	(470)	(402)
Xitam verilmiş ötürülmüş sığorta haqları	21	41	57
Xalis alınmış sığorta haqları	21	31,342	18,738
Qazanılmamış sığorta haqları üzrə ehtiyatda dəyişiklik, təkrarsığorta çıxılmaqla	21	(7,835)	(1,538)
Qazanılmış sığorta haqları, təkrarsığorta çıxılmaqla	21	23,507	17,200
Riyazi ehtiyatlarda dəyişiklik	21	(1,838)	(817)
Sığorta hadisələri üzrə xərclər, təkrarsığorta çıxılmaqla	21	(8,456)	(6,592)
Tənzimlənməmiş sığorta hadisələri üzrə ehtiyatda dəyişiklik, təkrarsığorta çıxılmaqla	21	(793)	(72)
Baş vermiş sığorta hadisələri, təkrarsığorta çıxılmaqla	21	(11,087)	(7,481)
Xalis haqlar və komissiya xərcləri	21	(2,649)	(1,130)
Sığorta fəaliyyəti nəticələri	21	9,771	8,589
İşçi heyəti xərcləri	22	(4,943)	(4,442)
Ümumi və inzibati xərclər	23	(3,266)	(2,473)
Əməliyyat xərcləri		(8,209)	(6,915)
Faiz gəliri	24	3,337	2,576
Subroqasiya üzrə gəlir		255	191
Ədalətli dəyərlə digər məcmu gəlir vasitəsilə qiymətli kağızlara investisiyanın xaric edilməsindən əldə edilmiş xalis mənfəət/(zərər)		436	(19)
Ədalətli dəyərlə digər məcmu gəlir vasitəsilə qiymətli kağızlara investisiyanın xaric edilməsi ilə bağlı digər məcmu gəlirdən köçürülmüş xalis reallaşdırılmış zərər		(218)	-
Valyuta mübadiləsi üzrə zərər, xalis		2	(5)
Digər gəlirlər		557	78
Mənfəət vergisindən əvvəl mənfəət		5,911	4,495
Mənfəət vergisi xərci	13	(1,303)	(1,030)
İl üzrə mənfəət		4,608	3,465
Digər məcmu gəlir			
Növbəti dövrlərdə mənfəət və ya zərərdə yenidən təsnifləşdiriləcək digər məcmu gəlir			
Ədalətli dəyərlə qiymətli kağızlara investisiya üzrə reallaşdırılmamış mənfəət/(zərər) digər məcmu hesablarla		250	(503)
Zərər xaric edildikdən sonra mənfəət və ya zərərə yenidən təsnif edilir		218	-
Reallaşdırılmamış mənfəətin/(zərərin) ədalətli dəyərlə qiymətli kağızlara investisiyaya vergi təsiri	13	(94)	100
Cəmi digər məcmu gəlir		374	(403)
Cəmi məcmu gəlir		4,982	3,062

31 dekabr 2023-cü il tarixində tamamlanmış il üzrə kapitalda dəyişiklik haqqında konsolidə edilmiş maliyyə hesabatı*(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlər	Səhmdar kapitalı	Bölüşdürülməmiş mənfəət	Satıla bilən maliyyə aktivlərinin yenidən qiymətləndirmə ehtiyatı	Cəmi kapital
1 yanvar 2022-ci il		23,000	3,448	309	26,757
İl üzrə mənfəət		-	3,465	-	3,465
Digər məcmu gəlir		-	-	(403)	(403)
Cəmi məcmu gəlir		-	3,465	(403)	3,062
Sahiblərlə əməliyyatlar					
Elan edilmiş və ödənilmiş dividendlər	19	-	(1,000)	-	(1,000)
31 dekabr 2022-ci il		23,000	5,913	(94)	28,819
İl üzrə mənfəət		-	4,608	-	4,608
Digər məcmu gəlir		-	-	374	374
Cəmi məcmu gəlir		-	4,608	374	4,982
Sahiblərlə əməliyyatlar					
Elan edilmiş və ödənilmiş dividendlər	19	-	(3,200)	-	(3,200)
31 dekabr 2023-cü il		23,000	7,321	280	30,601

31 dekabr 2023-cü il tarixində tamamlanmış il üzrə pul vəsaitlərinin hərəketi haqqında konsolidə edilmiş maliyyə hesabatı*(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlər	2023	2022
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Alınmış sığorta haqları		37,215	24,471
Ödənilmiş təkrarsığorta haqları		(5,845)	(4,537)
Ödənilmiş xitam verilmiş sığorta haqları		(470)	(281)
Alınmış xitam verilmiş təkrarsığorta haqları		41	-
Ümumi ödənilmiş sığorta hadisələri		(8,897)	(6,715)
Ödənilmiş ümumi sığorta hadisələrində təkrarsığortaçının payı		528	134
Alınmış akvizisiya gəliri		177	-
Ödənilmiş akvizisiya xərci		(3,924)	(2,093)
Ödənilmiş işçi heyəti xərcləri		(4,975)	(4,294)
Ödənilmiş ümumi və inzibati xərclər		(3,187)	(2,073)
Subroqasiya üzrə alınmış gəlir		255	191
Alınmış digər gəlir		513	44
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		11,431	4,847
Ödənilmiş mənfəət vergisi		(1,420)	(842)
Əməliyyat fəaliyyətindən daxil olmuş xalis pul vəsaitləri		10,011	4,005
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Alınmış faiz gəliri		3,258	2,832
Kredit təşkilatlarında yerləşdirilmiş vəsaitlər		(970)	(5,052)
Kredit təşkilatlarının ödədiyi vəsaitlər		900	245
Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərle qiymətləndirilən investisiya qiymətli kağızlarının alınması		(714)	-
İnvestisiya qiymətli kağızlarının satın alınması		(17,215)	(18,038)
İnvestisiya qiymətli kağızlarının satışı və ödənilməsindən daxil olan vəsaitlər		9,635	12,783
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satın alınması		(322)	(45)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satışından daxil olan vəsaitlər		72	-
İnvestisiya fəaliyyətindən daxil olan/(istifadə olunan) xalis pul vəsaitləri		(5,356)	(7,275)
Maliyyələşmə fəaliyyəti üzər pul vəsaitlərinin hərəketi			
Ödənilmiş dividendlər	19	(3,200)	(1,000)
Maliyyələşmə fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri		(3,200)	(1,000)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)			
Pul vəsaitləri və onların ekvivalentləri, əvvəl		2,523	6,793
Pul vəsaitləri və onların ekvivalentləri, sonra	5	3,978	2,523